

*Heydər*

Heydər Əliyev

BU SAYIMIZDA

3-cü "Yüksəlis" müsabiqəsinin  
22 qalibi diplomla təltif edilib



İyulun 26-də ADA Universitetində 3-cü "Yüksəlis" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sedri, Prezident Administrasiyasının Humanitar siyaset, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdürü Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmət Mərkəzinin Direktorlar Şurasının sedri Məleyko Abbaszadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, "Yüksəlis" müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər qonaqlar iştirak ediblər.

soh.4

"Effektiv kommunikasiya"  
mövzusunda təlim



İyulun 21-də Elm və Təhsil Nazirliyinin təşkilatlığında "Effektiv kommunikasiya" mövzusunda təlim keçirilib. Təlimin keçirilməsindən məqsəd Elm və Təhsil Nazirliyi qurumlarının icimaiyyətlə əlaqələrə məsul oğuldaşlarının kommunikasiyanın düzgün təşkili, effektiv nitq, böhran vəziyyətlərin idarəetlənməsi ilə bağlı bilik, bacarıqlarının təkmilləşdirilməsinə, media sahəsində pəşəkar yardımşəkillərin inkişafına dəstək olmaqdır. Təlimdə nazirlik və qurumlarının icimaiyyətlə əlaqələrə məsul oğuldaşları iştirak ediblər.

soh.6

"StudentFest2023"  
tələbə düşərgəsi açılıb



Elm və Təhsil Nazirliyi və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "StudentFest2023" tələbə düşərgəsinin rəsmi açılış mərasimi baş tutub. Düşərgənin açılış mərasimində Təhsilin İnkıfəti Fondundan İdara Heyətinin sedri Elnur Nəsibov, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılböylü və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sedri Leyla Zeynalova iştirak edib. Qonaqlar tələbələri salamlayaraq, sertifikasiya prosesində, mülliimlərin işə qəbul müraciətində, həmçinin digər tədbirlərdə göstərdikləri destek üçün könüllülərə xüsusi təşəkkürlerini bildiriblər.

soh.7

# AZƏRBAYCAN MÜƏLLİMİ



Azərbaycan Respublikasının  
Elm və Təhsil Nazirliyinin orqanı

28 iyul 2023-cü il  
№28 (9036)

[www.muallim.edu.az](http://www.muallim.edu.az)  
[muallim@edu.gov.az](mailto:muallim@edu.gov.az)

## Şuşanın təhsil şöhrəti özünə qaytarılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-de Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedisi ilə tanış olub.


AZERTAC xəber verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 960 şagird yerlik üçmərtəbəli binasında tədrisin təşkili üçün hər cür şərait yaradılmışdır. Məktəbdə hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, 1 STEAM mərkəzi, kitabxana və oxu zalı, gənclərin ibtidai herbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, tibb otağı, müayinə otağı, yemekxana, həmçinin akt və idman zalları, inzibati heyət üçün iş otaları var. Məktəb üçün ayrılan bir hektar ərazidə futbol meydançası, transformator, fərdi qazaxhana, su hovuzu və digər zəruri yardımçı binaların inşası da yekunlaşdır.

Qeyd edək ki, ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın icimai-siyasi həyatında da özüñəməxsus rol oynayır. Azərbaycanın icimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmlər əsərsiz yətər, maarifçi ziyyətlər məhz Şuşada doğulub boy-a-başa çatıblar. Həmin əsərlər Şuşada fealiyyət göstərən, dövrün qabaqcıl təhsil məsəssilərindən yekunlaşdır.



Prezident İlham Əliyev  
Şuşada 1 nömrəli  
tam orta məktəbin  
binasında tikinti  
işlərinin gedisi ilə  
tanış olub



## Olimpiada DAHİLƏRİ

**55-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2023) məktəblilərimizin uğuru**

Bələdiyyə medalları:

- Nihad Hacizadə: Türk Mədəniyyət və Mədəni Sənət Mərkəzindən
- Daniz Səttarlı: Türk Mədəniyyət və Mədəni Sənət Mərkəzindən
- Bəlcən Səfəzdəli: Baki Mədəniyyət və Mədəni Sənət Mərkəzindən
- Həmid Xəlilov: Gəncə Mədəniyyət və Mədəni Sənət Mərkəzindən

### Beynəlxalq Kimya Olimpiadasında

16-25 iyul tarixlərində İsveçrənin Sürük şəhərində təşkil edilən 55-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər. 107 ölkədən 321 məktəblinin iştirak etdiyi yarışda şagirdlərimiz 4 medal qazanıblar.

Olimpiadada iştirak edən məktəblilər — Türkiyə Döyanət Vəqfi Baki Türk liseyinin X və XI sinif şagirdləri Nihad Hacizadə və Daniz Səttarlı, Baki şəhəri Fizika, riyaziyyat və informatika tomayülli liseyin XI sinif şagirdi Selcan Şəfizadə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika tomayülli liseyin XI sinif şagirdi Həmid Xəlilov bürünc medala layiq görünlübllər.

Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırlıq.



Məktəblilərimiz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq fənn olimpiadalarında uğurla iştirak edərək Vətənə medallarla dönməkdədirlər. 15-21 iyul 2023-cü il tarixlərində İsveçin Lund şəhərin-

də təşkil edilən "EGOI 2023" - Avropa Qızlar İnformatika Olimpiadasında məktəbli qızlarımız möhtəşəm nəticələr əldə edib. Belə ki, 52 ölkədən 189 şagirdin qatıldığı beynəlxalq müsabiqədə qızlarımız 1 qızıl və 1 gümüş medal qazanıblar. 2 gün

Məktəblilərimiz  
Avropa Qızlar  
Informatika  
Olimpiadasında  
uğurla çıxış ediblər

dəvam edən "EGOI 2023" Beynəlxalq Olimpiadasında iştirakçılar 5 saat ərzində 4 alqoritmik məsələ həll etməyə çalışıblar və bunun üçün dəvət etdiyi öyrəndikləri alqoritmələri tətbiq ediblər.

⇒Ardı soh.7

## Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin tekniləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrası ilə əlaqədar **qərara alram**:

- “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
- “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
- “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
- Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlaham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

## “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 664 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin tekniləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmek məqsədilə **qərara alram**:

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 664 nömrəli Sərəncamın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 891; 2021, № 12, maddə 1472; 2022, № 3, maddə 391) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturunu” aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatı.

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi.

3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi.

4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.”

İlaham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

## “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanının lağış edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin tekniləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrası ilə əlaqədar **qərara alram**:

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; 2019, № 3, maddə 403, № 5, maddə 848, № 11, maddə 1718; 2020, № 7, maddələr 868, 895, № 9, maddə 1139, № 12 (I kitab), maddə 1469; 2021, № 2, maddə 124, № 12, maddə 1365; 2022, № 2, maddə 103, № 6, maddə 594, № 8, maddə 878) təsdiq edilsin.

İlaham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

# “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

## Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

**Maddə 1.** “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr 662, 669, № 7, maddələr 824, 830, № 11, maddələr 1329, 1335, № 12 (I kitab), maddə 1420; 2021, № 2, maddə 108, № 6 (I kitab), maddə 547, № 11, maddə 1209; 2022, № 6, maddə 589; 2023, № 2, maddələr 207, 211) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.6-ci və 33.3.9-cu maddələrə birinci halda “dövlət” sözündən sonra “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.2. 1.0.6-1-ci maddəyə birinci halda “dövlət” sözündən sonra “məktəbəqədər və” sözleri əlavə edilsin və həmin maddədə “vo idarəetmə fealiyyəti ilə” sözleri “fealiyyət” sözü ilə əvəz edilsin;

1.3. 1.0.54-cü və 22.5-1-ci maddələr loğlı edilsin;

1.4. 14.8-1-ci maddənin birinci cümlesiindən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” magistratura seviyəsində, “sözleri çıxarılış”; 1.5. 22.5-ci maddədən “vo müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözleri çıxarılış;

1.6. 29.0-1-ci maddə üzrə:

1.6.1. 29.0-2-ci maddədə “inkıfət konsepsiyasını və əsas prioritetlərini” sözleri “inkıfətən dair strategiyaları, konsepsiyaları və prioritet inkıfət istiqamətlərinin” sözleri ilə əvəz edilsin;

1.6.2. 29.0-3-cü və 29.0-42-1-ci maddələr əlavə edilsin:

“29.0-10-3. peşə təhsili müəssisələrindən təhsilətarafından təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilənlərin təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları;

1.6.3. 29.0-26-ci maddəyə “elmi-metodik” sözlərindən sonra “, tədris-metodiki” sözleri əlavə edilsin;

1.6.4. 29.0-29-cu və 29.0-43-cü maddələr birinci halda “dövlət” sözündən sonra “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.6.5. 29.0-31-ci maddəyə “əlaqələndirmək” sözündən sonra “, elmi-tədqiqat işlərini dəstekləmək və mukafatlandırmaq” sözleri əlavə edilsin;

silini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;”; 1.7. 29.0-37-1. yeni təhsil programlarının (ixtisasın) açılması qaydalarını müəyyən etmək;

1.7. 29.0-37-2. təhsilin bir piləsindən və ya seviyyəsinə digərincə keçid zamanı təhsil programının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən etmək;

1.7. 29.0-37-3. ali vo orta ixtisas təhsili müəssisələrini tələblərinin ixtisas üzrə təcrübə keçmə qaydasını təsdiq etmək;”; 1.7. 29.0-42-1. ali təhsil müəssisələrindən elmi-tədqiqat işlərini tədris-metodik işlərini qaydalarını və professor-mülliim heyətinin tədris işi vaxt normasını müəyyən etmək;”; 1.7. 29.0-42-2. ali təhsil müəssisələrindən “dövlət” sözündən sonra “məktəbəqədər və” sözleri əlavə edilsin;

“36-2-3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikasilaşdırılmasında istirak köñülfür”; 1.7. 29.0-42-3. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-4. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-5. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-6. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-7. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-8. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-9. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-10. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-11. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-12. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-13. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-14. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-15. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-16. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-17. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-18. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-19. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-20. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-21. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-22. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-23. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-24. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-25. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-26. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-27. ali təhsil müəssisələrindən “məktəbəqədər və” sözleri əlavə edilsin;

1.7. 29.0-42-28. ali təhsil müə

# “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 20 aprel tarixli 869 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

## Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin tekniləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanın icrası ilə əlaqədar **qorara alıram**:

1. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 20 aprel tarixli 869 nömrəli Fərmanında

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 674; 2019, № 5, maddə 848, № 11, maddə 1718; 2021, № 2, maddə 125) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına və 2-ci hissəsine “Təhsil” sözündən

əvvəl “Elm və” sözləri əlavə edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi” aşağıdakı redaksiyada verilsin:

## “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin

### ƏSASNAMƏSİ

#### 1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra — Nazirlik) yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin (bundan sonra — Agentlik) peşə təhsili sahəsində (bundan sonra — müvafiq sahə) dövləti siyasetinin heyata keçirilməsində iştirak edən, peşə təhsili müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətə dövlət nəzarətini heyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərafdaş cəxidəgi beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərمانlarını, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirler Kabinetinin qarət və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını heyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özüntüdərətən orqanları ilə, beynəlxalq və qeyri-hükumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müsteqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzənə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbiñin tasvir, Nazirliyin adı və öz adı hekk olunmuş möhürü, karguzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunu qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

#### 2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasetinin formalşdırılması ilə bağlı Nazirliyin təkliflər və məmənəsi, siyasetin heyata keçirilməsində iştirak etmək;

2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.3. müvafiq sahədə normativ hüquqi bazannı formalaşdırılmasında iştirak etmək;

2.1.4. peşə təhsili müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və əlaqələndirilməsi üçün tədbirlər görülmək;

2.1.5. peşə təhsili müəssisələrində nəticəyənlü, şəffaf və səmərəli idarəetmə modelini formalşdırmaq və bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadə təmin etmək;

2.1.6. təhsil proqramları vəsaitisələrə təhsilalanlara sistemləşdirilməli bilik, bacarıq və səriştələrin aşınlanması, onların içtimai heyata və səmərəli əmək fəaliyyətinə hazırlaşmasına təmin etmək;

2.1.7. təhsilverənlərin peşəkarlığının davamlı şəkil-də artırmaları işini töşkil etmək;

2.1.8. müvafiq sahəde beynəlxalq əməkdaşlığın heyata keçirilməsində iştirak etmək.

#### 3. Agentliyin vəzifələri

3.1. Bu əsasname ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasına iştirak etmək, onlara dair rəy vermek;

3.1.2. müvafiq sahədə dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyanın layihələrinin hazırlanmasına iştirak etmək və onlara dəyişiklikləri keçirmək;

3.1.3. peşə təhsili müəssisələrində beynəlxalq standartlara cavab verən təhsil şəraitini və mühitinin yaradılması üçün tədbirlər görmək;

3.1.4. peşə təhsilinin keyfiyyətinin artırılması və əhatə dairasının genişləndirilməsi məqsədilə müxtəlifliyi layihələri heyata keçirmək;

3.1.5. peşə təhsili müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarət etmək;

3.1.6. peşə təhsili müəssisələrinə tədris-metodikə rəhbərliyi heyata keçirmək;

3.1.7. hər tədris ilə üçün peşə təhsili müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulu barədə təklifləri Nazirliyə təqdim etmək;

3.1.8. peşə təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini heyata keçirmək;

3.1.9. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.10. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.11. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.12. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.13. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.14. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.15. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.16. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.17. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.18. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.19. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.20. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.21. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.22. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.23. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.24. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.25. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.26. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.27. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.28. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.29. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.30. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.31. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.32. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.33. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.34. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.35. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.36. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.37. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.38. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.39. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.40. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.41. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.42. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.43. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

3.1.44. tələbələrin təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə d





# “Effektiv kommunikasiya” mövzusunda təlim



Məqsəd ictimaiyyətlə əlaqələrə məsul əməkdaşların kommunikasiyanın düzgün təşkili, effektiv nitq, böhran vəziyyətlərinin idarəolunması ilə bağlı bilik, bacarıqlarının təkmilləşdirilməsinə, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaqdır



İyulun 21-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyi qurumlarının ictimaiyyətə əlaqələrə məsul əməkdaşlarının kommunikasiyanın düzgün təşkili, effektiv nitq, böhran vəziyyətlərinin idarəolunması ilə bağlı bilik, bacarıqlarının təkmilləşdirilməsinə, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaqdır.

Təlimdə nazirlik və qurumlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları iştirak ediblər.

Açılış mərasimində çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli nazirliyin əsas kommunikasiya hədəfləri və vahid kommunikasiya mexaniz-



minin formalasdırılmasından bəhs edib. Bununla yanaşı, böhran vəziyyətlərində qurumda xili və x-

rici auditoriya ilə düzgün ünsiyətin qurulmasına diqqət çəkib. Daha sonra nazirliyin İcti-



maiyətələr sektorunun müdürü Cəsarət Valehov “Media-nın təhsil üzü” mövzusunda çıxış edib.

Təlimin davamında “Safavy.org” şirkətinin həmtəsisçisi və

direktoru, təlimçi Kənül Quliyeva “Təsirli hekayə necə yaradılır?”, mobilograf Nərgiz Məmmədli

“Vizual məzmun necə yaradılır?” və ictimaiyyətlə əlaqələr üzrə mütxəssis Azər Nəzərov “Böhran kommunikasiyası” mövzularında çıxış edərək öz təcrübələrini bəllişiblər.

Təlimciler sosial media kanallarının işləmə prinsipləri və uyğun hekayə tiplerinin yaradılması, əsas effektivlik göstəriciləri, vizual cəhdətən calbedici, təsirli məzmunun tərtibti, böhranla bağlı effektiv ünsiyyət strategiyaları, uğurlu böhran kommunikasiyasının tohliyi kimi istiqamətlərdən danışıblar.

Təlim çörçivesində müxtəlif intellektual oyunlar da təşkil edilib.

Daha sonra iştirakçılar arasında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda xatire şəkli çəkdirilib.

## Olimpiada DAHILƏRİ

➡ Əvvəli səh.1

Məlumat üçün qeyd edək ki, bu olimpiadanın keçirilməsində məqsəd informatika fənninə və kompüter elmlərinə qarşı qızların marağının artırılması, eyni zamanda informasiya texnologiyaları sahəsinə celb olunaraq onların gələcək mütəxəssis kimi yetişdirilməsidir. 2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalarla hazırlıq prosesi “Azercell” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdəşliyi çərçivəsində hayata keçirilir. Bu müddət ərzində ölkəmizi temsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarда uğurla çıxış edərək 3 qızıl, 14 gümüş, 36 bürünc medalı qazanıb.

Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Hüseynova, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Qarayeva və gümüş medal qazanıb.

“EGOI 2023” - Avropa Qızlar Informatika Olimpiadasında medallar qazanan qızlarımızın müsabiqə barədə təssüratlarını və sevincini oxucularımızla da bəltşürük.



“Informatika sahəsində ən qabaqcıl, qızıl medallar qazanan ölkələrin bayraqlarının sırasında Azərbaycan bayrağının dalğalanması çox qürurverici idi”


Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Hüseynova: “Mənim olimpiada yarışlarında ilk addım-larımı atmağa Respublika və beynəlxalq olimpiadalarda yer tutmuş qardaşım Əziz Hüseynov dəstək olub. Daha sonra müxtəlif Respublika və beynəlxalq olimpiadalarda iştirak edərək 5 saatiq yarışa qatılırdı, yarışdan sonra isə həll etdiyimiz tapşırıq və məsələləri müzakirə edirdik. Mən düşüñürüm ki, həmin təlimlər monim “EGOI 2023” olimpiadasında qızıl medal qazanmağında görkəy rol oynadı.

İsveçin Lund şəhərində keçirilən olimpiada öncə iştirak etdiyim beynəlxalq müsabiqələrdən daha peşəkarmasına təşkil edilmiş və iştirakçıların yüksək seviyyədə hazırlanmış olması ilə seçilirdi. Bundan eləvə, bu il rekord sayıda (52) ölkə iştirak edirdi. Olimpiadanın sponsorları olan şirkətlər iştirakçılar üçün maraqlı tədbirlər, yarışlar təşkil edirdi. Bu yarışların birində bizim komandanız 2-ci yer çəxdidi. Həmçinin Lund Universitetinin professoru olimpiada

iştirakçıları ilə öz təcrübələrini paylaşı, bu da bizim üçün çox maraqlı və faydalı oldu.

“EGOI 2023” - Avropa Qızlar Informatika Olimpiadasından sözlə ifadə edilməyəcək qədər xoş tövssürtərlər əldə etdim. Informatika sahəsində ən qabaqcıl, qızıl medallar qazanan ölkələrin bayraqlarının sırasında Azərbaycan bayrağının dalğalanması çox qürurverici idi.

Mon dünya universitetlərinin reytinq sırasında 8-ci yerdə olan London Universiteti Kolleciə (UCL) qəbul olunmuşum və təhsilimi orada davam etdirəcəyəm. Komputer elmləri sahəsi üzrə biliklərimi təkmilləşdirərək ölkəmə və millətəmə faydalı bir mütəxəssis kimi geri qayıtmak istəyirəm. Təhsilimdə və olimpiadalarda her zaman mənə destəkleyən Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin rəhbərliyinə və ailəmə təşəkkür edirəm. Gələcək təhsilimdə mənə dəstək duран “PASHA Holding” şirkətinə xüsusi minəndarlığımı bildirirəm.”



“Arzum sahəm üzrə peşəkar mütəxəssis kimi yetişərək Vətənimə yeni töhfələr verməkdir”

Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Qarayeva: “Öten ilə qədər mənəm Avropa Qızlar olimpiadalarında medallarım, ancaq riyaziyyat fənni üzrə olub. 2022-ci ilin aprel ayında Avropa Qızlar Riyaziyyat Olimpiadasında qızıl medal, iyul ayında isə Dünya Riyaziyyat Olimpiadasında bürünc medal qazanmışdım. “EGOI 2022” - Avropa Qızlar Informatika Olimpiadasında qazandığım uğurum mənəm üçün xüsusi bir dəyər var idi, çünki bu, mənəm informatika üzrə ilk beynəlxalq olimpiada medalım olmuşdu.

“EGOI 2023” mənəm üçün daha uğurlu nəticələrlə yadda qaldı. Isveçin Lund şəhərində təşkil edilən olimpiadada 189 iştirakçı arasından qumşuq medal qazandım. Ukrayna, Polşa, Gürcüstan kimi ölkələrdən

güclü reyiblərimiz var idi. ABŞ, Sinqapur, Yaponiyadan çox istedadlı qızlar yarışdı, sadəcə həmin ölkələr Avropa dövlətləri sayılmadığı üçün rəsmi olaraq iştirak etmirdilər. Dünyanın müxtəlif ölkələrinə təmsil eden bacarıqlı qızlarla hem yarışdı, hem dostlaşdı. Lund şəhərinin maraqlı yerlərinə sefer etdik. Azərbaycanı uğurla təmsil etdiyimiz, bayramımızı da ləğalardırımız üçün çox sevincliyim. Gələcək təhsilimi ABŞ-də yerləşən Massachusetts Texnologiya Institutunda (MIT) davam etdirəcəyim. Arzum sahəm üzrə peşəkar mütəxəssis kimi yetişərək Vətənimə yeni töhfələr verməkdir”.

Qızlarımızı ürkədən təbrik edir və onlara bütün fəaliyyətlərdə müvəffəqiyyət diləyirik.

Lamiyə ƏLİMƏRDANOVA



# Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin

## 1. Ümumi müddəələr

1.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra — Nazirliyi) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (bundan sonra — Agentlik) elm, ali və orta ixtisas tehsili sahələrində (bundan sonra — müvafiq sahə) dövlət işsiyətinin heyata keçirilməsində iştirak edən, elmi mühəssisə və təşkilatları, ali və orta ixtisas tehsili mühəssisələrinin (bundan sonra — elm və təhsil mühəssisələri) fəaliyyətinin tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini heyata keçirən, Nazirliyin strukturuna daxil olan qurum.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının taradır cəxidli beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər formalarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirler Kabinetinin qorar ve sərəncamlarını, həmçinin Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının taradır cəxidli beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər formalarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirler Kabinetinin qorar ve sərəncamlarını, həmçinin Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzino və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin tasviri, Nazirliyin adı və öz adı hekk olunmuş möhrü, kərguzarlıq xidmətinin gerbsiz möhrü, müvafiq ştampları və bəlkələr vərdir.

1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, həmçinin maddi-texniki təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin vesaiti və qanunu qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. 1.6. Agentlik Bakı şəhərində yerləşir.

## 2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət işsiyətinin formalşdırılmasında iştirak etmek;

2.1.2. müvafiq sahədə normativ hüquqi bazanın hazırlanmasına iştirak etmek;

2.1.3. müvafiq sahədə normativ hüquqi bazanın hazırlanmasına iştirak etmek;

2.1.4. elm və təhsil mühəssisələrinin fəaliyyətinin tənzimlənməsi və əlaqələndirilməsi üçün tədbirlər tömən etmek;

2.1.5. elm fəaliyyətə tədris prosesinin integrasiyasının tömən edilməsi məqsədi tədbirlər görmek;

2.1.6. elm və təhsil mühəssisələrinin idarəetmə modelini formalşdırmaq və bu prosesdə müsəbir idarəetmə texnologiyalarından istifadəni tömən etmek;

2.1.7. emək bazarının tələblərinə uyğun olaraq ix-təsisi kadr hazırlığının tələbatın müəyyən edilməsi üçün tədbirlər görmek;

2.1.8. müvafiq sahədə beynəlxalq əməkdaşlığın heyata keçirilməsində iştirak etmek.

## 3. Agentliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktları hazırlanmasında iştirak etmek, onlara dağrı etmek;

3.1.2. müvafiq sahədə dövlət programlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyanın layihələrinin hazırlanmasında iştirak etmek və onların heyata keçirilməsini tömən etmek;

3.1.3. elm və təhsil mühəssisələri ilə xərçin elm və təhsil mühəssisələrinən arasında təhsilənlərin və təhsilvər mühəndisliyi programlarının oləqləndirmək;

3.1.4. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlara cavab verən təhsil səraṭit və mühtəminin yaradılması üçün tədbirlər nəzarət etmek;

3.1.5. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.6. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.7. elm və təhsil mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.8. her tədrisi üçün orta ixtisas və ali təhsil mühəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbuluna rəhbərlik etmək;

3.1.9. doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planlarına, həbələ doktoranturuların (adyunkturların) yaradılmasına dair vəsətətə bağlı təklifləri Nazirliyə töqdim etmek;

3.1.10. ali təhsil mühəssisələrinə magistraturaların yaradılmasına ilə bağlı təklifləri Nazirliyə töqdim etmek;

3.1.11. ali və orta ixtisas tehsili mühəssisələrinən sahələrində imkanları məhdud şəxslər tədris prosesinde müvafiq şərait yaradılmasının təsəkkülətini nəzarət etmek;

3.1.12. müxtəlif seviyyəli və müxtəlif mədəniyyətlərə yarışlar keçirmək;

3.1.13. xüsusi istedədə malik təhsilənlərin müəyyənəldirilməsi və təhsilənlərin davam etdirilməsinin stimulasiyasının üçün tədbirlər nəzarət etmek;

3.1.14. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.15. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.16. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.17. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.18. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.19. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.20. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.21. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.22. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.23. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.24. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.25. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.26. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.27. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.28. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.29. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.30. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.31. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.32. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.33. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.34. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.35. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.36. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.37. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.38. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.39. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.40. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.41. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.42. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.43. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.44. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.45. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.46. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.47. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.48. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.49. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.50. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.51. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.52. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.53. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.54. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.55. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.56. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.57. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.58. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.59. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.60. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.61. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.62. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

3.1.63. ali və orta ixtisas tehsili mühəssisələrinən standartlarda yaradılmış üçün tədbirlər nəzarət etmek;

# Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında

## Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi naşiyyyətlərə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalar”na və 2022-2023-cü tədris ilində tam orta təhsil seviyəsi üzrə aparılmış yekun attestasiyanın nöticələrindən əsasən, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bendində rəhbər tutaraq

### ƏMR EDİRƏM:

1. Aşağıda adları qeyd edilən XI sinif məzunları qızıl nişanla təltif olunsunlar:

1.1. Rehimli Rəna Coşgun qızı - Naxçıvan MR Naxçıvan şəhəri I nömrəli tam orta məktəb;

1.2. Əliyev Eyyub Əli oğlu - Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəb;

1.3. Rüstəmovə Fidan Rəşad qızı - Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəb;

1.4. Beylərlə Hafiz Səxavət oğlu - Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəb;

1.5. Həsənovə Fidan Veli qızı - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gənəcə Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.6. Həziyeva Reyhan Əli qızı - Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəb;

1.7. Əliyev Mikayılov Elnur oğlu - Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəb;

1.8. Hüseynliyeva Xaver İlham qızı - Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəb;

1.9. Əliyeva Fidan Elşad qızı - Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəb;

1.10. Fərəcovə İnci Əmmər qızı - Naxçıvan MR Naxçıvan Qızılar liseyi;

1.11. Əlizadə Laçın Qeyşər qızı - Naxçıvan MR Naxçıvan Qızılar liseyi;

1.12. Əslanova Emilia Rəşad qızı - Naxçıvan MR Naxçıvan Qarınzın tam orta məktəbi;

1.13. Babayeva Röya Əşəd qızı - Naxçıvan MR Babək rayonu Günzüt kənd tam orta məktəb;

1.14. İsmayılov İbrahim Zakir oğlu - Naxçıvan MR Ordubad şəhəri 1 nömrəli tam orta məktəb;

1.15. Əlişov Lamiyə Samir qızı - Naxçıvan MR Culfə şəhəri 3 nömrəli tam orta məktəb;

1.16. Məmməddi TəhmİNə Oktay qızı - Naxçıvan MR Culfə rayonu Əlinç kənd tam orta məktəbi;

1.17. Hüseynliyəliyeva Səriyyə Seymur qızı - Naxçıvan MR Sədərək rayonu Səderək kənd 2 nömrəli tam orta məktəb;

1.18. Məmməddi Əli Mayis oğlu - Naxçıvan MR Sabuz rayonu Kükü kənd tam orta məktəb;

1.19. Bağırov Hüseyin Knyaz oğlu - Naxçıvan MR Şərur şəhəri Fizika-riyaziyyat təmayüllü liseyi;

1.20. Cəfərli Mikayılov Kamran oğlu - Naxçıvan MR Şərur rayonu Kürçülü kənd tam orta məktəb;

1.21. Əliyev Metin Yusif oğlu - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Heydər Əliyev adına lisey;

1.22. Qarılıb Fidan Xəyyam qızı - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey;

1.23. Veliyev Nijat - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey;

1.24. Əlşəzov Mihəmməd Samir qızı - Naxçıvan MR Həsənov rayonu Əlşəzov kənd 1 nömrəli tam orta məktəb;

1.25. Yarkovoy Daniił Alekseyeviç - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey;

1.26. Mehtiyyev Fərid Məhərrəm oğlu - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına lisey;

1.27. Baxşalyeva Xədicə Yalçın qızı - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.28. Əliyev Elnur Elşən oğlu - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.29. Xammedov Mehəmməd Rəşid oğlu - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.30. Qarayev Nuriyə Fuad qızı - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.31. Qarayeva Fidan Mübariz qızı - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.32. Məhərrəmov İsmayılov Fəxri oğlu - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.33. Sadıxzadə Sadig Fətta oğlu - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.34. Abdullayeva Zəhrəbəyim İlham qızı - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.35. Coşorov Nazim Seymour oğlu - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.36. Hüseynova Fidan Rəşad qızı - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.37. Məmmədov Nurlan Rəşad oğlu - Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyi;

1.38. Ələkbərli Hafiz Səxavət oğlu - Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəb;

1.39. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.40. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.41. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.42. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.43. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.44. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.45. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.46. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.47. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.48. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.49. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.50. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.51. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.52. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.53. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.54. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.55. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.56. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.57. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.58. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.59. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.60. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.61. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.62. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.63. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.64. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.65. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.66. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.67. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.68. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.69. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.70. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.71. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.72. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.73. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.74. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.75. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.76. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.77. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.78. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.79. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.80. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.81. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.82. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.83. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.84. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.85. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.86. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəb;

1.87. Əliyev Ramil Samir oğlu - Sumqayıt şəhəri 26 nömrə

NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ  
NAKHCHIVAN STATE UNIVERSITY

# STUDY MEDICINE IN ENGLISH

Starting from fall semester of 2023, NSU offers  
Medical Education at undergraduate level in English  
for the first time.

1. MEDICAL EDUCATION AT AN INTERNATIONAL LEVEL  
2. MODERN CAMPUS  
3. YOUNG AND PROFESSIONAL STAFF  
4. DUAL-DEGREE PROGRAMS  
5. INTERNATIONAL STUDENT EXCHANGE  
6. HIGH-QUALITY EDUCATION WITH THE PARTICIPATION OF FOREIGN EXPERTS

## NDU daha bir ilkə imza atır

Naxçıvan Dövlət  
Universiteti  
tələbələri  
ingilis dilində  
tibb ixtisasında  
təhsil alacaqlar

Naxçıvan Dövlət Universitetinin ilklerinə bir  
yenisi daha əlavə olundu...

Naxçıvan Dövlət Universiteti 2023/2024-cü  
tədris ili üçün ilk dəfə olaraq ingilis dilində  
“Tibb” ixtisası üzrə tələbə qəbulu elan edir. İxti-  
sas üzrə müsabiqədə həm Dövlət İmtahan Mərkə-  
zinin qəbul imtahanlarının nöticələri əsasında  
yerli abituriyentlər, həm də universitetin hazırlıq  
kurslarında təhsil alan əcnəbi tələbələr iştirak  
edəcəklər.

İngilis dilində “Tibb” ixtisası üzrə derslər xa-  
rici dildə tədris üçün hazırlanmış yerli kadrlar və  
xaricdən dəvət olunan mütxəssisler tərəfindən

tədris olunacaq.

İngilis dilində “Tibb” ixtisasında təhsil alan  
tələbələrin hər tədris ilinin sonunda universitetin  
əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin,  
xüsusi tədrisi ingilis dilində olan universitetlərin  
klinikalarında təcrübə keçmələri nəzərdə tutulur.

Naxçıvan Dövlət Universiteti nozndında yaxın  
zamanlarda müasir standartlara cavab verən Tibbi  
Tədqiqat Klinikası, Tibb fakültesi, Stomatologiya  
fakültesi, Tibb kollegi və bir sıra sosial infrastruktur  
özündə comlüyən yeni tibb kampusunun qurulması  
xarici dillərdə tibbi kadrların hazırlanma-  
si üçün geniş imkanlar yaradacaq və əsaslı baza

rolu oynayacaq.

İngilis dilində “Tibb” ixtisasında təhsil alan  
tələbələrin ixtisasları üzrə tibbi biliklər əldə et-  
mələri, bu ixtisas üzrə Avropanın müxtəlif uni-  
versitetləri ilə ikili diplomi layihelerini həyata ke-  
çirməyə, müxtəlif müraciət programları əsasında  
müyyəyən təhsil dövrlərində xarici ölkələrdə təhsil  
sil almalarına geniş imkanlar yaradacaq.

İngilis dilində Tibb təhsili sonrakı təhsil se-  
viyyələrində yüksəkixtəsləş kadr kimi formallaş-  
maqdə Avropa universitetlərində rezidentura və  
ya uzmanlıq təhsili üçün geniş imkanlar yarada-  
caq.

**Xaricdə doktorantura  
təhsili alacaq  
namizədlərin siyahısı  
təsdiq olunub**

2023-cü il ərzində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynol-xalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair ilk sənəd qəbulu üzrə program iştirakçısı adını qazanmış namizədlərin siyahısı təsdiq olunub.

Yekun nəticələrə əsasən, ümumiyyətə 37 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub.

Təqəbüd qazanan gənclər sırasında 2 nəfər “University of Strasbourg”, 1 nəfər “University of Cambridge”, 2 nəfər “Montpellier University”, 1 nəfər “University of Liverpool”, 1 nəfər “University of Waterloo”, 1 nəfər isə “University of Georgia” kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

Qeyd edək ki, 2023-cü il ərzində “2019-2023 Dövlət Proqramı” çərçivəsində doktorantura seviyyəsi üzrə ikinci sənəd qəbuluna müraciət haqqında ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

**Tələbələrin köçürülməsi  
üzrə sənəd qəbuluna  
başlanılıb**

İyulun 25-dən tələbələrin köçürülməsi üzrə sənəd qəbul prosesinə başlanılıb. Sənəd qəbulu 31 iyul saat 23:59-dək davam edəcək.

Tələbələrin ölkə daxilində və xaricdə yerleşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.

Portalda müraciət edən şəxslər köçürülmək (bərpə olunmaq) istədikləri təhsil müəssisəsini və ya ixtisası seçimə imkanına malikdirlər. Bunun üçün təhsilənlər tələb olunan məlumatları elektron müraciətlərinə daxil etməklə sorğu göndəre bilərlər.

Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin top-  
ladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas minimal keçid  
balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələrindən digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyasının on yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digər ölkələrdə ixtisasını dəyişən və tələbələr sırasına bərpə olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Prosesə bağlı əlavə məlumat əldə etmek üçün Elm və Təhsil Nazirliyinin 146-6 Çağrı Mərkəzi və ya rəsmi “WhatsApp” xidməti ilə (+994 51 206 78 48) əlaqə saxlamaq mümkündür.





